



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 154 (9033) BAZAR, 24 iyul 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Uğurlu yüksəlişin təminatı

**İlham Əliyevin yeni sosial-iqtisadi inkişaf strategiyasının reallaşması
2026-cı ilin sonuna qədər böyük dəyişikliklərə səbəb olacaq**



Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Əbdülfəttah əs-Sisiyə

Hörmətli cənab Prezident! Misir Ərəb Respublikasının milli bayramı - İngiləb Günü münasibətilə Sizi və Sizin sizində bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbən tebrik edirəm.

Bu il diplomatik münasibətlərin qurulmasına 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqların hazırkı soviyyəsi məmənluq doğurur. İnancımla ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafələrinə uyğun olaraq hem

ikitorəfli, hem də çoxtorəfli müstəvədə bunan sonra da birgə seylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram gündündə Sizə möhkəm can-sağlığı, xoşbəxtlik, işlərinizde uğurlar, dəst Misir xalqına daim əmin-amanlıq və rəvəfli diləyirəm.

Hörmətlə,
**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 iyul 2022-ci il

"Öz tarixi ərazi bütövlüyüni təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqə tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövləto çevrilmişdir".

Bu fikirlər Prezident İlham Əliyevin tösdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-ci illərde sosial-iqtisadi inkişaf strategiyası"nda özəksini tapır.

Sənəddə qeyd edilir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Önder Heydər Əliyevin ideyaları əsasında torquçı yolunda inamlı addimlaşdırma dövlətimiz həzirdə iqtisadi, sosial, siyasi və medəni inkişafının tarixi döñüş mərhələsini yaşıyır. Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətli müasirleşməsini, müasir sosial-iqtisadi infrastruktur quruluğu prosesinin sürətlenmesini, habelə bir çox sosial problemlərin ardıcıl şökilde həllini və xalqın maddi rifahının yüksələməsini, innovasiyaların sürətli menimsənilməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir.

Hazırda Azərbaycan Conubi Qafqaz regionunun on sürürlə inkişaf edən qüdrəti dövlətdir. Avrasiyada neqliyyat-tranzit körpüsü hesab olunan Azərbaycan hem də etibarlı torrofdaşdır. Bunun da sebəbi ilk növbədə Prezident İlham Əliyevin yürüdüyü müstəqil siyasetidir. Məhz bu siyaset Azərbaycana iqtisadi və siyasi müstəqillik qazandırıb. İqtisadi müstəqilliliyi olan ölkə iso, többi ki, heç kimdən asılı olmur. Yeni bu gün Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq işlərini tokaşına apardığı kimi.

➡ 2

İnformasiya cəbhəsindəki Qələbəmiz döyüş meydanındaki Zəfərimiz kimi möhtəşəm oldu

Az önce Şuşaya getmək bir xəyal idi. Bəhalərlərin qılınclarının ucu ilə yol saldıqları o dağlara, o ellərə həsrət qalmışdır. Şuşa qara niyyətli ermənilərin qaranlıq fikirlerinin, qara ömərlərinin meydənına çevrilmişdir. Təkcə ürəyimiz deyil, qələmlərimiz də qan ağlaşdırı. Nohayot, müzəffər Azərbaycan Ordusu sildirmə qayalardan keçib Şuşaya yol açdı. İlkənən yalnız arzularımızın, xəyallarımızın "uğub getdiyi" Şuşaya indi uğaraq gedirik.

Şuşanın yaxınlığında beynəlxalq aeroport təkilib fəaliyyət göstərir.

Şuşa bu gün beynəlxalq tədbirlərin, müsələq festivallarının, elmi konfransların əsl ünvanına çevrilir. Bu günlər Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da bir beynəlxalq tödbira - Mətbuat Günü münasibətilə "Media global trendlər, yeni çağırışlar" mövzusunda keçirilen Beynəlxalq Media Forumuna evsahibliyi edib.

➡ 3

Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs gələcək

İstanbulda "Dolmabağça" sarayında Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxil məhsullarının tohlikosız daşınmasına dair saziş imzalanıb. Mərasimde Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, Birleşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. BMT-nin Baş katibi və Türkiye Prezidenti mərasim iştirakçıları arasında çıxış ediblər. Antonio Quterreş bu prosesin hər mərhələsində Prezident Rəcəb Tayyib Erdoğan başda olmaqla Türkiye hökumətinin özməkarlıq nümayiş etdirdiyini və yaranmış veziyətdən çıxış yolları tapmaqdə çox vacib rol oynamadığını bildirib.

Türkiyə tərəfdən sonəri milli müdafiə naziri Hulusi Akar, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoyqu, Ukrayna tərəfindən infrastruktur naziri Aleksandr Kubrakov, BMT tərəfindən isə Antonio Quterreş imzalayıblar.

➡ 8

«Diplomatiya Həftəsi»nin bağlanması mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olılmış "Şuşa il" çörçüsündə Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə iyulun 7-15-də növbəti "Diplomatiya Həftəsi" keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilər ki, "Postmənajiqə dövründə Azərbaycanın sülh və quruculuq səyləri" mövzusuna həsr olunan həftə çərçivəsində Azərbaycan gənclərinin münaqışından sonra mərhələ bölgədə yaranmış yeni reallıqlar, müstəqil istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi, media və digər sahələrdə sülh quruculuğunu istiqamətində atılan addimlara bağlı məlumatlılığı artırılması məqsədilə dövlət rosmiləri ilə görüşlər, habelə adiyyəti qurumları sefərlər təşkil edilib.

➡ 3

Ağ yollarla Ağalıya qayıtdıq

➡ 4





Ümummilli məsələlərdə kənar fikir ola bilməz

Bu baxımdan Azərbaycan jurnalistləri hər zaman principiallıq göstərməli, ölkəmiz haqqında həqiqətləri dünyaya düzgün çatdırmalıdır.



Azərbaycan Milli Mətbuatının yarannasından 147 il ötdü. Ölkəmiz müstəqilliyini bərpə etdikdən sonra milli-monov döyrlərinə də qoşusu. Bu, mətbuat sahəsində de özünü göstərdi. Hazırda respublikamızda yuzlərlə mətbuət orqan faaliyyət göstərir. Dövlətəmiz bu sahənin inkişafına hər zaman böyük diqqət ayırt.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli mətbuatın yarannasının 147-ci ildən nümunəbətilə media nümayəndələrinə ünvandırıcı tövri məktubunda bir sərəcib məqəmlərə toxunub. Media nümayəndələrini töbrik edən dövlət başçısı Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən Beynəlxalq Media Forumunun olamətdə hadisə olduğunu xüsuslu qeyd edib. Dövlət başçısı vurğulayıb ki, müstəqillik dövrümüzü ilk dəfə Azərbaycan jurnalistləri Ermənistandan 30 il yaxın davam edən işgaldən sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyəti paytaxtı, milli mətbuatının inkişafında xüsusi yeri olan Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşa keçirilən ilk töbrik zəngin önənlərə malik Azərbaycan mediasının tarixində olamətdən hadisədir.

Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş media siyaseti və önənləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısını müraciətində Azərbaycan mediası-


nın sürətli inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb: "XX əsrin sonlarında müstəqilliyini yenidən bərpə etmiş Azərbaycanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyatı keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduq ki, milli informasiya resurslarının inkişafında da osaslı döñüs yaratmışdır. Söz və mətbuat azadlığının tomin edilməsi, mütəraqqi qanunvericiliyin bazasının formalşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli töbirkən noticisində Azərbaycan mediası sürətli inkişaf mərhələsində qədəm qoymuşdur".

Bu gün Azərbaycan mediası tarixi önənlərə osaslanaraq dünyının bir çox nüfuzlu mətbuat orqanları ilə öməkdəşdir. Eyni zamanda Azərbaycanda akkredit olunmuş müxtəlif media subyektləri faaliyyət göstərir. Təbii ki, ölkəmizdə hazırlı medianın özü de məzmununu doğasındır. İnternet platforması və sosial şəbəkələr üzərindən formalşan media sahəsində islahatlar aparılır. Prezident hər zaman Azərbaycan mətbuatının problemlərini diqqətə yanaşır və jurnalistlərlə bağlı məsələlərdə xüsusi həssaslıq nümayiş etdirir. Bu bir dövlət başçısının mediyada, azad sözə verdiyi qıymətin göstəricisidir. Azərbaycan mətbuatının tərəqqisi istiqamətində görülen işlər, kütləvi informasiya vəsaitlərinin inkişafına göstərilən dəstək, media nümayəndələrinin qayğı və diqqət dənə miyəsindən təqdir olunan nümunəvi təcrübədir. Dövlət başçısının fo-

rum iştirakçılara ünvanlaşdılgı müraciətiində media sahəsində nezərəcəpacəq irolılıqların əldə olunduğu xüsuslu vurğulanıb: "Kommunikasiya vəsaitlərinin transformasiya mərhələsini yaşıdıq, rəqəmsal platformaların və sosial media alətlərinin öz ehətə dairəsini genişləndirdiyi hazırkı dövrədə milli informasiya resurslarımızın potensialının və global informasiya şəbəkəsində mövqələrinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media faaliyyətinin qanunvericiliyinə basıbasının tokmıllaşdırılması, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtisadi osasların möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaşılşdırılması, dövlətin kommunikasiya siyasetinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində cəvikkiliyin, pəşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən monitərətərəfli təzahürərin aradan qaldırılması, medianın beynəlxalq olagalarının genişləndirilməsi, iqtis



işimiz, GÜZƏRANIMIZ



Azərbaycanın apardığı xarici siyaset çoxşaxolidir. Ölkəmizin xarici siyaseti açıq və milli mənafələrimizin qorunmasına yönəlib. Bu istiqamətə bütün tərəflərə uğurlu öməkdaşlıq edir. Azərbaycan imzaladığı bütün müqavilə və öhdəliklərə sədəqət nümayiş etdirir. Bu barədə Prezident İlham Əliyev dəfələrlə bildirmişdir: "İmzamız kimi sözümüz də etibarlıdır".

Məlumdur ki, dünyada ölkəmizin əldə etdiyi uğurları həzm edə bilməyən antiazərbaycançı qüvvələr mövcuddur. Onlar həm beynəlxalq, həm de regional təşkilatlarla ölkəmizin eleyhinə qorarlarını qəbul olunmasında aktiv rəl oynayırlar. Ancaq aparılan uğurlu xarici siyaset sayısında həmin qüvvələr geri çökilməyə, ölkəmizlə öməkdaşlığı üzüntüyən verirlər. İyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və

iyulun 19-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin söri Devit Makalisterin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində tərəflər arasında işlətildi. Öməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığın qorunması diplomatiyamızın böyük uğurudur.

Bu yerdə qeyd edək ki, 44 günlük Vətən mühərbiyəndəki tarixi qələbəmizdən sonra Avropa-Azərbaycan əməkdaşlığı yeni mərhələyə keçmişdir. Artıq ölkəmizin "Qara-

bağ problemi" yoxdur. Azərbaycan əsgəri işğala son qoymaqla həm de diplomatiyamızın imkanlarını genişləndirdi. İndi biz Avropa ilə problemimiz həlli üçün deyil, Avropanın enerji daşıyıcıları ilə etibarlı tominatı sahəsində öməkdaşlıq edir. Bu reallıq Azərbaycanın indiki halda Avropa və dünyaya üçün olan önməni ortaya qoyur.

Məlum olduğu kimi, Qərbi-Rusiya qarşılamaq Avropada enerji böhranı yaradı. "Qoca qıt"nın istifadə etdiyi qazın məhdudluğu və qiymətlərin bahalasması həm iqtisadi, həm də sosial böhrana yol açıb. Bu üzən Avropanın Azərbaycan kimi etibarlı tərəfdən əməkdaşlığı genişləndirmək istəmisi başadıldı. İyulun 18-də Prezident

Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələr yeni mərhələyə keçir

İlham ƏLİYEV: "İmzamız kimi sözümüz də etibarlıdır"

İlham Əliyevlə Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən tomsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdəşliyi dair Anlaşma Memorandumu" da mözh bundan qaynaqlanır.

Prezident İlham Əliyev homin sonəndə öməkdaşlığı barədə demişdir: "Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdəşliyi dair anlaşma memorandumunu ölməzmişməməsim oldu. Enerji sahəsində apardığımız foal əməkdaşlığı on beş il-dən artıq tarixi var. Bugünkü memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-ci ilde anlaşma memorandumunu və 2011-ci ilde "Cənub qaz dəhlizi" ilə bağlı Birgə Boyannaməni imzalamaq. Bir səzələ, yaxşı tarixçəmiz və nailiyətlərimiz var... Buz bu öməkdaşlığının müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vəcibid. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və gəz etibarlı öməkdaşlıq təbii ki, böyük nailiyyyətdir".

Dövlət başçısı həmçinin bildirmişdir ki, Avropa İttifaqı ilə neft, qaz, bərpəolunan enerji mənbələri, hidrogen, enerjinin somorollüyü və digər məsələlərlə bağlı geniş dia-loquq aparılmışa başlamışdır. Xü-

susillo ölkəmizin bərpəolunan enerjinin istehsalı imkanları Avropa tərəfindən yüksək qiymətləndirilir.

Xanım Ursula Fon der Lyayen iso imzalanan anlaşma memorandumunu öhməyyətini bəllərə dəyərləndirmişdir. "Bizim anlaşma memorandumumuz üç məqəmimiz vurgulamaq istəyirəm. Birincisi, biz Azərbaycandan Avropa İttifaqına tochiz edilən qazın həcmi iki-qat artıracaq. Bu memorandum vasitəsilə biz "Cənub qaz dəhlizi"nin genişləndirilməsi ilə bağlı üzümüzə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib tochizat məsrutudur və onun vasitəsilə ilde 8 milyard kubmetr qaz noqə edilir. Buz bir neçə il orzında onur ötürürlük imkanını 20 milyard kubmetrə çatdıracaq. Gölon ildən biz 12 milyard kubmetr göstəriciyə çatacaq, beləliklə, Rusiyadan qaz tochizatının höcməni azaldacaq" və Avropanın tochizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik".

Daha sonra xanım Ursula Fon der Lyayen bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanla həmçinin bərpəolunan enerji sahəsində öməkdaşlığı etmək istəyir. Çünkü ölkəmizin külək enerjisi və "yaşlı" hidrogen sahəsində böyük potensialı var. Qonaq vərəgulmuşdur ki, Azərbaycan göləcək Avropa İttifaqı üçün bərpəolunan enerji növ-lərinin ixrac edən mühüm və etibarlı tərəfdəsə ola bilər.

Nəqliyyat məsələsi də Avropa ilə öməkdaşlıq üçün vacib olan sahələrdən. Çünkü bu gün dünya iqtisadiyatda ağır problemlərə bürdən tədarük zoncırının qırılmasıdır. Azərbaycan iso Şərqi Qərbi, Şimalı-Çənublu birləşdirən beynəlxalq öhməyyətli neqliyyat qovşağının birliyində öhdəlik. Al də başa düşür ki, ölkəmizin imkanlarından istifadə edib Şərqi olaraq təcarət zoncırında yaranan problemləri həll edə bilər. Çünkü Azərbaycan Xəzər dənizindən on iki ticarət donanmasına, mütasas logistik infrastrukturaya, deniz limanına və bütün istiqamətlərə yüksək dərəcədə biliçlərə malikdir.

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin güclənməsi siyasi əlaqələrimizdən dərəcədə yaxşılaşmasına imkan verir. Son dövrlər Azərbaycanla Ermenistan arasında sübhə sazişi məsələsində Avropa İttifaqının tutdugu mövqə ölkəmizi qane edir. Keçmiş "Dağılıq Qarabağın statusu" artıq Avropa İttifaqının gündəliyində yoxdur.

Al-nin mövqeyi belədir ki, Ermənistanda Azərbaycanla sühlu müqaviləsi imzalanıb, ölkələr bir-birinin ərazi bütövülüyünü qəbul et-sin, neqliyyat infrastrukturunu açılsın. Göründüyü kimi, ölkəmizin mövqeyi ilə Avropa İttifaqının mövqeyi üst-üstüdür. Bu da Prezident İlham Əliyev tərəfdən aparılan xarici siyasetin böyük uğurudur.

Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen

in soforından bir gün sonra Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin söri Devid Makalisterin geniş nümayəndə heyəti ilə ölkəmizə sofer etməsi də bu uğurun göstəricisidir. Melum olduğunu kimi, bu qurum ölkəmizə qarşı həmişə öz qərəzliliyi ilə seçilmişdir. Elə bəs səbəbdən Prezident İlham Əliyev qonaqları qəbul edərək diplomatik gedişlə onların biza qarşı qərəzlə mövqeyinin unudulmadığını deməsidir: "Biza qarşı ittihamlar, tohğular səsləndirdi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrinin sayıda yaddan çıxmışam. Ola bilsin, 10-dan artıq qətnamədən səbəbdən Xüsusən de Vətən mührəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni modeni ərisinə dağdırılmışma istinad edilir. Bu iso həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yeni mührəbi bitəndən iların sonrakı vaxta tosaduf edir".

Rüstəm KAMAL,
"Azərbaycan"

Rəqəmsal texnologiyalar üzrə mütəxəssislər hazırlanmasına dəstək

bp "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Cəyhan, "Şahdəniz" və Cənubi Qafqaz Böyükləri layihələrinə tərəfdəşləri - SOCAR, TPAO, LUKOİL, NICO, MOL, "Equinor", SGC, INPEX, "ExxonMobil", İTOCHU, "TotalEnergies", "Eni", "ONGC Videsh" birləşdi.

2020-ci ildə qoşulduqları ABB Tech Akademiyası layihəsinin uğurla tamamlandığını elan edib.

ABB Tech Akademiyası layihəsi çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumiyyətində 208 nəfər təlim programları bilik və bacarıqları inkişaf etdirilib ki, bu da onların sürətli deyilmiş texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaratır. Həmin iştirakçılarından 150 nəfərinin təlimi bp tərəfdəşləri, həmçinin ABB (Azərbaycan Beynəlxalq Bankı) tərəfindən birgə maliyyələşdirilib. Layihənin həyata keçiriləcək müddətə 50-dən çox yerli və beynəlxalq təşkilatı, o cümlədən ABB-ni, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC və bu kimi müxtəlif universitetləri təmsil edən iştirakçılarından ibarət ümumiyyət 9 qrup təklif olunub. ABB-nin təsəbbüsü ilə həyata keçirilən layihənin məqsədi innovativ dünəncək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirək və texnoloji sırayışlara töhfə verəcək yenisi nəsil mütəxəssislər yetişdirmək vərlər IT bazarının inkişafı dəstək verəcək".

ABB-nin İdarə Heyətinin söri Abbas İbrahimov layihə haqqında danışraq bildirib: "Ölkəmiz üçün yüksək sənədli mütəxəssislərin hazırlanmasına dəstəyimizlə comiyyətəmiz inkişafına töhfə verəcək sədilik və korporativ dəyərlərimizə sadıqlıq göstəririk. ABB Tech Akademiyası ABB-nin hər zaman qurur duyuğu layihələrden olacaq.

Cünki bu akademiya üzvləri Azərbaycan gənçinən uğur yoluñu başlangıçına çevrilir. Süretdə rəqəmsallaşan biznesin ehtiyacları üçün burada peşəkar kadrlar yetişdirilərək emək bazarına toqdim olunur. Tərəfdəşlərimizlə birgə burada təhsil imkanları bütün istedadlı gənclərimiz üçün olşatın edirik. İştirakçıları ilə bu layihəyə xüsusi dəyər qatlıqlarına görə və tərəfdəşlərinə minnetdarlığımızı bildirirəm".

ABB Tech Akademiyası IT peşəkarlarının təlim mərkəzi olan "DAN IT education" tərəfindən hazırlanmış metodolo-



logiyaya əsaslanır və kodlaşdırmanın əsas sahələrini ohad etdən intensiv təlim programları toqdim edir. Təhsil programı İsrailin IT mütəxəssisləri üçün təlim metodu (Telem) osasında hazırlanıb.

Layihənin ümumi dəyəri 400 min manat təşkil edir. Bu vəsaitin yarısı isə ABB tərəfdən təmin olunub.

Flora SADIQLI,
"Azərbaycan"

Səkida "KOB Fest" sərgi-satış yarmarkası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznes İnkıfəsi Agentliyi (KOBIA) sahibkarlar görüşməsi davam etdirir. Növbəti belə görüş Qax rayonunda təşkil olunub.

KOBIA və Qax Rayon İcra Həkimiyətinin təşkilatçıları ilə keçirilmiş görüşdə Qax və orta bölgələrdən sahibkarlar, rayonda sahibkarlar xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüşdə sahibkarlar bizneslərinin inkişafı üçün ehtiyacları müzakiro olunub, təkifləri və qarsılıqlı meşənlər, cümlədən KOBIA tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib. Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

Tədbitçilərindən həmçinin KOBIA-nın Qax rayonu tərəfindən göstərilen dəstək və xidmətlər barədə məlumat verilib.

T



Qara dənizdən dünyanın bir çox ölkəsinə yeni nəfəs gələcək

Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üçün saziş imzalandı



İstanbul'daki "Dolmabağça" sarayında Türkiye, Rusya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl məhsullarının təhlükəsiz daşınmasına dair saziş imzalandı.

Mərasimde Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birleşmiş Milletler Təşkilatının (BMT) Baş katibi Antonio Qutteres, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoygu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

BMT-nin Baş katibi və Türkiye Prezidenti mərasimini iştirakçıları arasında çıxış ediblər. Antonio Qutteres bu prosesin hər mərhələsində Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiye hökumətinin əzmkarlıq nümayəst etdiriyini və yaranmış vəziyyətdən çıxış yolları tapmaqda çox vacib rol oynadığını bildirib.

Öz növbəsində Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında taxılın daşınmasına dair "Ukrayna limanlarından taxıl və ərzəq məhsullarının təhlükəsiz daşınması təsəbbüsü" adlı sənəd Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Qutteresin iştirakı ilə imzalandı.

Türkiyə tərəfindən sonodi milli müdafiə naziri Hulusi Akar, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoygu, Ukrayna tərəfindən infrastruktur naziri Aleksandr Kubrakov, BMT tərəfindən isə Antonio Qutteres imzalayıblar.

Mərasimde iştirak edən Türkiye nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Məvlud Çavuşoğlu, Prezident Administrasiyasının Kommunikasiya səbəbini rəhbərliyi Fərettin Altun, prezidentin müvətəbatı İbrahim Kalın və başşaları daxil idilər.

BMT-nin Baş katibi Antonio Qutteres Ukraynadan Qara donizlə - Odessa, Çernomorsk və Yujni limanları vəsaitəsində taxıl ixracı ilə bağlı sazişin imzalandığını bildirib. Sənəd 1974-cü il Donizde Heyat Təhlükəsizliyi üzrə Beynəlxalq Konvensiya tərəflərinin razılaşmalarına əsaslanır.

Sonra Türkiye Prezidentinin himayəsi ilə Türkiye, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl

Tərəflər bu təsəbbüsündə iştirak edən təcərit və mülki gəmilərə, eləcə də liman obyektlərinə həc bir hücum etməyəcəklər. Limanlara yaxınlaşmaların temizlənməsi tələb olunarsa, üçüncü ölkədən minaaxtaran gəmi calıb ediləcəkdir.

Eyni zamanda Ukrayna orazi sularında bütün fəaliyyətlər Kiyevin nezərəti və məsuliyəti altında heyata keçiriləcək.

Bu təsəbbüs bütün tərəflərin imzaladığı tarixdən etibarən 120 gün müddətinə qüvvədə olacaq və tərəflərdən biri digərinə təsəbbüsü dayandırımaq və ya doğyışdırmaq niyyəti barədə bildiriş verəmədiyi hələ, avtomatik olaraq eyni müddətə uzadıla bilər.

Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayemini dəyişin göro, taxıl və ərzəq məhsullarının ixracı üçün Ukrayna limanlarının blokdan çıxarılmaması dair imzalanmış sazişlər Kiyevə ayda toxmınən 1 milyard dollar golr gotirəcək ki, bu da iqtisadiyyatın dostoklənməsinə sərf olunacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir



yağış yağacağı gözlənilir

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Godəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq proqnozlaşdırılır.

Şərqi Zongozur, Cabrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Göncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsləmli, Ağsu, Şamaxı, Siyəzən, Şəhrən, Xizi, Quba, Xaçmaz, Qarşın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmşimli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Səatlə, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şəhər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şəhər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacaq, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Şəhər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Şəhər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsərək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-20° istə olacaq.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:
www.azerbaijan-news.az

"AZƏRBAYCAN"
qəzetiñin reklam xidməti

BAŞ REDAKTOR
Bəxtiyar
SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmmədiyə prospekti,
520-cü mahalla, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Qəbul otağı - 539-68-71,
Bəyənəlxalq həyat, idman
va informasiya səhifəsi - 539-63-82, 432-37-68
Bas redaktor müəvənləri - 538-86-86, 434-63-30,
539-72-39,
Mosul katib - 539-43-23,
Mosul katib müəvənləri - 539-44-91,
Parlement va siyaset səhifəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat səhifəsi - 538-42-32, 538-35-55,

Telefonlar
Beynəlxalq həyat, idman
va informasiya səhifəsi - 539-63-82, 432-37-68
Humanitar siyaset səhifəsi - 538-56-60
İctimai əlaqələr səhifəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya səhifəsi - 538-84-73,
Kompiuter mərkəzi - 538-20-87,
Mühəsəbatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetiñin
kompiuter mərkəzində
yügħib soħiexhom,
"Azərbaycan Naşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərə bərabər,
dare üçün gəndərlən digər
yazılardakı fikirlər də
Azərbaycan dövlətinin
manafeyinə uyğun gəlməlidir

Ölyazmalarla cavab verilmər
və onlar geri qaytarılmır

Gündəlik
qəzet
Tiraj 5073
Sifariş 1982
Qiyməti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

*qəzetiñə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!*

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

1 illik

124,80 (yüz iyirmi dörd manat seksən qəpik) manat

6 aylıq

62,40 (altımış iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 309 yoluxma faktı qeydə alınıb

Azerbaycan Respublikasınınəzərsində COVID-19 ilə bağlı son vəziyyət		
Umumi	Bu gün	23.07.2022
Ümumi yoluxanların sayı	796 141	
Ümumi sağalanların sayı	784 653	
Aktiv xəstə sayı	1 753	
Ümumi test sayı	7 021 193	
Ümumi ölüm sayı	9 735	

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 309 yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumat görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədən ölkədə ümumilikdə 796 min 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 min 653 nəfər müalicə olunaraq sağalıb, 9 min 735 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 753 nəfərdən.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədər 3 min 26, bu günə qədər isə ümumilikdə 7 min 193 test icra olunub.

İyulun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2342 doza vaksin vurulub, Nazirlər Kabinetin yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilər ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 506, ikinci doza vaksinlərin sayı 167, üçüncü doza vaksinlərin sayı 1397, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 272-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 803 min 44, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 363 min 914, ikinci mərhələ üzrə 4 milyon 857 min 857 min, üçüncü doza vaksinlərin sayı